

BƏHRAM MANSUROVUN MUĞAM SƏNƏTİ

Fikrat ƏBDÜLQƏSİMOV

Xalqımızın ruhunu, düşüncələrini, irləni, idealını, keçmişini, bu günün təsirli ifadə vasitələri ilə canlandıran Azərbaycan müsiqisi məhz monsub olduğu milli öncənəmoxsus müsiqî ononaları arasında toxahür və inkişaf edərək dünyadan on mütəraqqi xalqlarının mədəniyyəti soviyyəsində dayanır. Misilsiz zənginliyə malik müsiqimizin səciyyəvi, bənzərsiz və milli cəhətlərini ortalığa çıxartmaq baxımından onun yaradıcılarına müraciət etmək xüsusilə ohamiyətdir.

Adı dillərdə gəzən dinləyicilər tərefindən məhəbbətlə qarşılanan, əsl xalq müsiqicilərinin həyat və fəaliyyətinin hərtərəfli şəkilde öyrənmək qiymətlidir, faydalıdır. Ellərimizin, obalarımızın hörmətini qazanan görkəmlili ifaçılar nəinki qabaqcıl, işqli onanalarlardan bəhralanmış, habelə onu davam və inkişaf etdirirək bilavasitə müsiqimizin yeni yaradıcılarına çevrilmişlər. Belə sənətkarlardan biri xalq artisti, görkəmlü tarzən Bahram Mansurov idi.



Onun keçidiyi şoraflı hayat yolu: Musiqi kollektivlerinde, opera və balet teatrında xidmətləri, respublikamın mədəni tədbirlərində fəal iştirakı, böyük Vətən müharibəsinin odlu-alovlu illərində öz tari ilə horbi xəstəxanalarla, arxa cəbhədə mübariz çıxışları, konsert fəaliyyəti, pedaqoji işi, qastrıl soñorları, solo və müşayiətçilikdə göstərdiyi ustalığı, zəngin folklor biliyi, nohayat şəxsiyyətində olan nümunəvi keyfiyyətlər doğrudan da öyrənilməye layiqdir. Behram Mansurov haqqda az yazılmamışdır. Tarzının yaradıcılıq musiqisünaslarının, qələm ohlinin, sonat adamlarının diqqətində durmuşdur. Həmin baxımdan bir sira məqalələr, foto albom, professor Elmira Abasovanın Moskvada buraxılmış kitabı toqdırılayıqdır, dəyərləridir. Bununla belə ustادının hayatı və fəaliyyəti, xalq musiqisindəki, birinci növbədə muğam sonatındaki rolü tam şəkildə işlənmüşdür demək mümkündür. Çapa verilən məqalədə Behram Mansurovun muğam sonatını irolu qoymağımızı tösdülli sayılmalıdır.

Bir də istəyirik aydınlaşdırıraq ki, muğam ifaçılığı noñlu əşərlərin çalınış oxumusuna ilə müqaiysa olunmalıdır. Muğamların sosləndirilməsindən məsulliyyətsizlik, aşağı sonataqlıq yalnız ifaçının deyil, muğamın özünün göləcək tələyini təhlükə qarşısına qoya bilər. Haqqında dənmişdikimiz nümunələr şifahi halda yayılır, nosıldan-nəslə keçərək yaşıyr, müsicinin istədi, moharati sayasında həyatı bütüqunu saxlayır.

Behram Mansurovun yaradıcılıq fəaliyyətindən rast gəldiyimiz hər hansı başlıca keyfiyyət heç vaxt Azərbaycan muğam məktəbindən ayrılmamış, hər yerdə assosiasiya kimi özünü göstərməmişdir. Məhz tarzının sonatının təyinəcisi xüsusiyyətləri birinci növbədə muğamları təhlili ilə bağlanmış, konkret faktlara üzə çıxarılmışdır. Fikrimizə bu mosolede Bakı-Abşeron ifaçılıq məktəbinin xüsusiyyətləri tədqiqatın əsas mərkəzlərindən olmalıdır. Adı çəkilən məktəbin mənzərəsini, daxili aləmləni və onun ana xəttini doğma Azərbaycan musiqi folklorunun hödsiz-hüdudluş zənginliyi toxşılıq edir. Bu baxımdan XIX əsrin axırlarında xalqımızın bədii hayatında mühüm yer tutan, Bakıda meydana çıxmış Mansurovların musiqi cəmiyyətinin fəaliyyəti dərindən öyrənilməlidir. Mirzə Sadıq, Hacı Hüsnü, Cabbar Qarayğdıoğlu kimi məşhur Qarabağ müsicilərinin buraya davət edilməsi və beləliklə həmin dostluq və yaradıcılıq əlaqələrinin mahiyəti açılmışdır. Bütün bunlar gene tarzınan gelecek musiqi həyatına holledici təsir göstərmişdir.

Məlumdu ki, muğamlar melodik tərzli musiqidir. Onun osasını reklaməntli improvizasiyalıq toxşılıq edir. Cox taassüf ki, deyilənlər bəzilərindən sədə görürür. Əslində muğamlar əşrlər boyu qorarlaşmış çətin və mənətiqi bir prosesdir. Behram Mansurov bu prosesin na demək olduğunu və özü də nə deməli olduğunu yaxşı bildirdi.

Onun bu sahədə geniş biliyi, təsəvvürli və öz mənəliyi var idi. Behram Mansurovun muğamlara verdiyi çox müteşəkkil forma dediklərimizə parlaq nümunə ola bilər. Məsolon: "Şur" (bərdəşt neva ilə), Mayeyi-şur, solmək, cüdai, gövhəri, gəryalı, hacı-dərvishi, Şəhər-əsub, Şahnaz-xara, bayatı-türk, şikəsteyi-fars, aşiran, simaişəms, hicaz, hacı-yuni, mavərənnəhr, şah-xətəi,

saqınamo, saronec, abu-ata, qomongiz, dügah, zominxara, nişib-i-forz.

"Humayun" (hümayun, Bayatı-feli, feli, məsnəvi, tərkib, bidad, saqınamo, üzzal, üzzal-zərbi, şikəsteyi-fars, diliuba, baxtiyari), "Bayatı Kürd" (hacı-yuni, mehti-zorrabi, naleyi, dəsti, məsnəvi, pəhləvi, bayatı-kurd, katar, bayatı əcəm, Kobri, baba-tahir, Azərbaycan). Tarzının ifasəsindən lento köçürülmüş başqa muğamların da tərkib qurulşunu araşdırıldıqca bunu aydın hiss etmək mümkündür. Məşhur müsicicinin muğam sonetini yalnız formə qurmaq və yaratmaqla bağlı olmamışdır. O, hər şeydən əvvəl muğamların məzmununa nüfuz etməsi ona yaradıcı gözəl baxması ilə sevilmışdır. Behram Mansurov eşidib gördüyü muğam müsicisini yeniləşdirməyi bacarıdır.

Muğamları öyrənmək, bilmək azdır. Onu duymaq, ruhanı hiss etmək lazımdır. Çünkü bunsuz muğamların többi və tokarolunmaz gözəlliyini, insanların onca və mürrokob psixoloji anıcların müsicinin obraxlı dili ilə, tosırı səslenmələrin emosional qüvvəsi ilə əks etdirən məzmununu açmaq, aydınlaşdırmaq çətin olardı. Görkəmlə bestəkarımız Fikrət Əmirov yazdı ki, "O. (B. Mansurov - F. Ə.) elə böyük ilhamla çalır ki, az qala özündən bixəbor görünür". Bəli, Behram Mansurov çalarkən beləcə muğam dünyasına daxil olur və bu aləmdən yaşayırı.

Onun çalğı manerasında diqqət oyadan mizrab gedisişləri vardır. "Əli", "Çəhər", "Gülər", "Dəstəkli", "Sazkəri" Behram Mansurova maxsus üsullardır. Tarzının çalğı priyomlarının zənginləşdirilməye göstərdiyi münasibəti homişə muğamlarla üzvi vohdətə göründür. "Çökəvək", "Çərofkan" kimli mizrab priyomları hətta müəyyən muğam kuşosunu, ibarosunu şərtləndirir, onun adını daşıyır.

Behram Mansurovu haqlı olaraq Mirzə Sadığın məktəbinin layinglı varislarından sayılsın. Bu varislik isə hər şeydən əvvəl Mirzə Sadığın onənlərinin canlı sübutu olan Qurban Primovun mühüm tosiri ilə izah olunmalıdır. "Segah", "Çoban bayatı", "Mahur-hindi" muğamlarının müsicili materiallarında "lal barmaq", "sürüşdürüme barmaq", "ongüşkəri", "ostinato tərzli səslenmə" yaratmaq kimi çalğı üsullarında bunlar özünü aşıq-əskər bürübü verir.

Tarzının ifasəsində nota köçürülmüş muğamlar da yərli folklor əhəmiyyəti daşıyır. Həm də tarzının ifaçılıq soneti haqda çox şey deyir. Vaxtı ilə qələmə almış "RAST" və sonralar bestəkar Nəriman Məmmədovun nota yazdığı "Çahargah" muğamları bu baxımdan faydalıdır, lazımlıdır.

Behram Mansurovun hayatı, şəxsiyyəti, yaradıcılığı və buradakı hadisələr sanki, səslenəndirdiyi muğamlarda əks olmuşdur. Bunları şərh edən, aydınlaşdırın, sanadlər mözh bize yadigar qalan lent yızalar və grammofon vallarındakı muğam materiallarıdır.

Əlbətə, bütün dediklərimiz Behram Mansurovun muğam sonatəkli rolu ilə müqayisədə çox azdır. Bu mühüm məsələ musiqisünaslığımız tərəfindən problem vəzifə kimi qarşıya qoyulmuşdur. İnanırıq ki, Azərbaycan tarını və muğamları zirvelərə qaldıran Behram Mansurovun adı və sonatı musiqi mödəniyyəti tarixində əbədi qalacaqdır.